

## SEVİNC İSLAMOVA\*

XALQ RƏSSAMI NAZİM BƏYKİŞİYEVİN  
KOMEDİYALARA VERDİYİ BƏDİİ TƏRTİBAT

Xalq rəssami Nazim Bəykişiyevin səhnəqrafiyasında dram əsərləri ilə yanaşı komediyalara bədii münasibat geniş yer tutur. Bu münasibat rəssamdan dram əsərlərinə nisbətən bir qədər fərqli estetika nümayisi istəyirdi. Nazim Bəykişiyevin yaradıcılığında komediyalarla bağlı səhnəqrafiyanın möhkəm yer tutduğu məlumudur. Onların an yaddaların nümunələrinin Müsiqili Komediya teatrı ilə yanaşı, Gəncələr Teatrı və "Azdrama" səhnəsində yaradılmışdır. Bu da onu göstərir ki, rəssam Azərbaycan dramaturgiyasında yer almış an maşhur əsərlərə bədii tərtibat vermişdir. Məqalədə bütün bu məsələlər işqənləndirilmişdir.

*Açar sözlər: rəssam, dram, təsvir, səhnə, tərtibat, səhnəqrafiya, teatr;*

Giriş. Əgər Azərbaycan professional teatrının yaranmasının "Lənkəran xanının vəziri" (M.F.Axundzadə) komediyası ilə bağlı olduğunu diə göstirməli olsaq, onda səhnəqrafiyanızın komediya ünvanlı saxlançının dram əsərləri ilə müqayisədə daha qədim olduğunu deməliyik. Biza professional teatrımızın "ilk qaranşusu"na tərtibat verən rəssamın adı məlum olmasa da, ictimaiyyətə təqdim olunan həmin tamaşanın uğur qazannısında necəliyindən asılı olmayaq komediyada müxtəlif hadisələrin təqdimatının və əsərdəki obrazların hərkətlərinin möhəz onlar üçün yaradılan bədii aurannın da müümüh shəhəriyət kəsb etdiyini söyləməliyik. Həmin adı naməlum qalan müəllifin başlığı tərtibat işi az sonra adı bizi yaxşı tanış olan B.Kəngərli və Ə.Thizimzadənin simasında öz ūluğunu davamını tapdı.

Bakıda rəssam kadrları hazırlayan məktəbin açılmasından və gənc yaradıcılarımızın SSRİ-nin müxtəlif şəhərlərində ali təhsil alıb vətənə dönmələrindən sonra Azərbaycanda təsviri sənətin müxtəlif sahələrində, cümlədən də teatr-dekorasiya sənəti sahəsində uğurla çalışan rəssamlar dəstəsi yarandı. Bakıdakı orta təhsildən sonra teatr sahəsində ən nüfuzlu təhsil ocağı sayılan Moskva Dövlət Teatr Sənəti İnstitutunda maşhur S.Obraztsovdan dərs alan Nazim Bəykişiyev onlardan biri idi. Amma o çox qısa zaman kəsiyində teatr tərtibatı məkanında sıradan olmadığını təsdiqlədi.

Rejissorların rəssamla əməkdaşlıq etməyə can atmaları da səbəbsiz deyildi. Janrından asılı olmayaq onun yeni quruluşa özünəməxsus bədii rəng qatacağına hamı da qəribə bir ümidi vardi. Bunun əsl sababını tapmaq elə də çatın deyildi. Belə ki, Nazim Bəykişiyevin səhnəqrafiyasında dram əsərləri ilə yanaşı komediyalara bədii münasibətin geniş yer tutmasınaq kükündə onun ən müxtəlif janrları əsərləri eyni uğurla tərtibat vermişsi durur, desək, yanılmayıq. Bununla belə demək lazımdır ki, əgər dram əsərlərinə çəkilən dekorasiyaların estetikası mövcudluğunu təkcə aktyor oyunu ilə vohdətdə ifadə edirən, komediyaların səhnəqrafiyasında isə həmin bədii tutum bir çox hallarda həm də musiqi çalarlarının da iştirakı ilə qəvrənlər. Bu bir tərəfdən rəssamin işini bir qədər yüngüləşdirən də, musiqidən fərqli olaraq uzun müddət tamaşanın gözü qarşısında canlanan dekorasiyaların estetikasında duğulandırıcılığın uzun müddəti olmasının vacibliyini birmənalı idi.

Ona görə də komediyalara bədii münasibət onun yaradıcısından dram əsərlərinə nisbətən bir qədər fərqli estetika nümayisi istəyirdi. Bununla yanaşı demək lazımdır ki, zaman amili vaxtaşırı yeni quruluşa sohñələşdirilən klassik tutumlu komediyalara belə mövcud təsəbbəldən qaynaqanan fərqli estetik yanaşmanın nümayişini şərtləndirirdi.

*Axtarışlar (Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) 2019, № 2, səh. 160-164 161*

Əgor Nazim Bəykişiyevin komediyalarla bağlı səhnəqrafiyasını dəyərləndirməli olsaq, onda öncə bu sahənin onun yaradıcılığında möhkəm yer tutduğunu deməliyik. Onların on yadigarlıq nümunələrinin Müsiqili Komediya teatrı ilə yanaşı, Gəncələr Teatrı və "Azdrama" səhnəsində yaradıldığını yada salsaq, onda rəssamın Azərbaycan dramaturgiyasında yer almış an maşhur əsərlərə bədii tərtibat verdiyin qeyd etmək lazımdır.

Dram əsərlərinə verdiyi tərtibatlarda bir qayda olaraq "tamaşanın obrazı"nı yaratmağa üstünlük veren Nazim Bəykişiyevin komediyalarда eyni estetik tutumun əldə olunmasına soy göstərdiyi mühəsibədə etmək mümkündür. Təbii ki, janrlarından asılı olaraq komediyalarda dramaturji materialından qaynaqlanan nikbinliyin və gülüşün ifadəsinin önmə çəkilməsinə do təbii qəbul etmək olar.

Vətənə dönüşündən və Sumqayıt teatrında qısamüddətli faaliyyətindən sonra Azərbaycan Dövlət Müsiqili Komediya Teatrına dəvət olunan, burada əvvəlcə quruluşçu rəssam (1980-1987), 1987-1991-ci illərdə isə bas rəssam vəzifəsində çalışan N.Bəykişiyev bu - özünəməxsus bədii-tarixi ənənələri olan sonat ocağında bir çox tamaşalara yaddaşqalan tərtibat vermişdir.

Önce deyək ki, çox vaxt ham də bağlı olan komediyaların səhnəqrafiyasının həyata keçirilməsi, həm də dövrün estetik təsəbbələri ilə bağlı olduğundan zaman-zaman onların müsəllişləri müxtəlif təmurlu yaradıcı vəzifələri yerinə yetirməli olublar. Bütün hallarda həmin vəzifələrin başlıca məqsədinin tamaşaqçuların görəcəkləri aktör oyununa və eşidəcəkləri söz-musiqiya əyanlışdırıcı bədii vəsiti-dayaq olması birmənalıdır. Başqa sözələsək, operetta və komediyalara verilən tərtibatda təsviri informasiya həm də sohnədə baş verənlərin rəng-plastika tutumunu bütövlüyünə xiđmət etməlidir.

Bunlara yanaşı demək lazımdır ki, çağdaş səhnəqrafiya, o cümlədən də Nazim Bəykişiyevin komediyası ünvanlı tərtibatları təkəcə sohnəni bəzəməkələ kifayətlənmişib, həm də dramaturji materialından qaynaqlanan təzadlı situasiyaların yaranmasına yardımçı olmaqla, əsərin ideyasını və rejissor yozumunu əyanlışdırırməyə yönəlmüşdür. Sumqayıtdan "Muzkomediya" gəlişini 1980-ci ildə tamaşaya qoyulan "Qızıl toy" (Ramiz Heydər və Oqtay Kazimov) komediyası (rejissor Rafiq Ataklışiyev) ilə qeyd edən və onu yaddaşqalan bədii hadisəyə çevirməyə çalışan N.Bəykişiyev asər üçün bir-neçə dekorasiya eskizi hazırlanmışdır. Əsər maraqlı dramaturji xələt malikdir..

Əslən azərbacanlı olan və Fransada yaşayan gəncin Bakıya turist kimi gəlisi zamanı yaşanan "toy sərgüzoşları"nın yaddaşqalanlığında çalışan rəssam, müxtəlif hadisələri tarixi keçmişimizi öks etdirən motivlərin fonunda təsvir eməkə, son naticədə, tamaşanın nikbin ovqathı tutumunu alması şərtləndirilmişdir.

Dekorasiyaların müxtəlif koloritdə həll olunmalarına baxmayaraq onları birləşdirən bədii çalarların mövcudluğu duyulur. Yaşlı rənglərin üstünlük təşkil etdiyi dekorasiyada qədim daş divarlar şatahalınmış içərisindən yuxarıdan göz qoyan rəssam, bir-birinə "söykənnmiş" tiklilərin də bələndiyi şadyanalığı cəlbəcidi bədii tutumda təqdim etməyə nail olmuşdur. Açılmış sohnə pərdəsin arxasında görünürümüz kimi təqdim olunan qədim şəhərin yan tərəflərdən qədim insan təsvirləri ilə əhatələnmiş təsəvvirin reallıqdan qaynaqlanan teatrallığın mövcudluğunun ümumi təsvirlik bəxş etməsi duyulandır. Şəh boyu "səpələnmış" bədii ayrıntılarının zahirən xaotik görünün məcmusunda tamaşاقını duyğulandırıb biliçək axiciliğin romantik ruha köklənməsini, bütünlükdə rəssamın qarşısına qoyduğu yaradıcı vəzifənin reallaşdırılması kimi qəbul etmək olar...

Digər dekorasiyada da rəssam birinci ilə anım yaradan kompozisiya üsulundan istifadə etmişdir. Duyulası fərqlərdən biri şəhər təsvirinin qədim rəsmlərlə əvəzlenməsi ilə yanaşı, daha möjor rənglərdə ifadə olunmasıdır.

Belə ki, onun ümumi koloritini isə kifayət qədər nikbin sayıla biləcək tonda – qırmızı

rəngin müxtəlif çalarlarından ibarətdir. "Toy sərgüzəştləri"nin güclənməkdə olan ovqatın əyanlılaşdırılmaya yönünlərənən əsas hissəsinin Qobusun qaya rəsmlərindən təşkilidə təsəddüf olmayıb, dəyişisi toy adıtlarımızın qədim tarixə malik olmasına işarə kimi qəbul edilir...

Üçüncü dekorasiyanın koloritini sevdalı insanların arzularına müvafiq həll olunmuşdur. "Mavi arzu"larla baş-başa qalmış iki gənc kompozisiyanın dominantına çevirən rəssam, onların diqqətçəkənlərini əldə etməklə, həm də tamaşanın nikbin ruhunu bir dəhə əyanlılaşdırılmaya nail olmuşdur. Üçüncü dəfə əvvəlki kompozisiya həllini əsas kimi götürən müəllif, əslinde mərkəzdəki bəcəq pərdəni "fikir dəsiyicisi məcməsu" kimi düşünərək, onda dramaturji materialın ümumi süjet xəttinin ruhunu əyanlılaşdırımıya xidmət edən ayrıntı kimi düşündürünü təsdiqləmişdir...

1980-1985-ci illər arasında "Qızıl toy"dan başqa "Məzəlli əhvalat" (Ruhəngiz Qasımov), "Yertutanhı" (Faiq Mustafayev və Adil Babirov), "Qaćırılmış qız" (Cahangir Məmmədov və Ramiz Mirlı), "Nağməli könlü" (Xalidə Həsiliova və Emin Sabitoglu), "Bildirişinin bayılığı" (Rüştə Əhmədzadə və Emin Sabitoglu), "Olmadı elə, oldu belə" (Şixəli Qurbanov və Süleyman Ələsgərov) və "Lənat seytana" (Firudin Aşurov və Vəsif Adıgozəlov) tamaşalarına bədii tərtibat verən Nazim Bəykişiyev, bəislərində onənəsinə sadıq qalib özünəməxsus səhnəqrafıya nümunaları ərsəyə gətirirək, bəzən dramaturji materialın zəifliyindən, bəlkə də rejissor yozumun tələblərinə cavab verməməsi üzündən həmin əsərlər yaddaşqalanmışdır. Həmin dövrda tamaşaya qoyulan yalnız bir əsər - O olmasın, bu olsun" (Üzeyir Hacıbəyli) operettası isə teatr məkanının sözünə əsl monasında titrədi.

Qeyd edək ki, dahi bəstəkarın anadan olmasının 100 illiyi münsibətilə səhnəə qoyulan bu tamaşanın rejissoru və vaxta qədər teatr məkanında orijinal yozumları ilə ad çıxarmış Vəqif İbrahimoglu idi. Bu əsərə onun rejissorluq etməsi ilk növbədə onun həmin vaxt Azərbacan Dövlət Müziqili Komediya Teatrının baş rejissoru (1982-1987) vəzifəsində çalışması olmuşdu. Qeyd edək ki, "Muzkomediya"ya kimi Aktor evinin nəzdindəki Eksperimental Teatr Studiyasında qeyri-standart baxıcı və yenilikçiliyi ilə diqqət çəkən V.İbrahimoglu yeni iş yerində də özünəməxsus sonatkar "mən"ini nümayiş etdirmək niyyətində idi. Onun 1985-ci ildə müşəhər "O olmasın, bu olsun"da verdiyi yeni quruluş bədii axtarış kimi qəbul olunan olsa da, bu cür bədii yozuma hələ ki, teatr məməurlarının hazır olmaması üzündən bütünlükdə tamaşa arzuolunan sayılmadı. Bununla belə, operettanın 1989-cu ildə V.İbrahimogluun rejissorluğu ilə Ankara Opera və Balet Teatrında tamaşaya qoyulması bəzən quruluş hər iki ölkədə münasibətin fərqi olduğunu nümayiş etdirir. Bakıda olduğunu kimi Ankara teatrında da əsərin səhnəqrafyasını Nazim Bəykişiyev höyətə keçirmişdi.

Tamaşaya çəkilən və bəzən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanan dekorasiya ezkizləri də bədii şərhinə görə, belə rejissor yozumuna müvafiq yeni baxıtlar. Onların birində operettanın bir çox hadisələrinin baş verdiyi Rüstəm bəyin höyəti əsərvə olunmuşdur. Burada yaşananların dəha çox nikbin notalarla kökləndiyini nəzərə alən dekorasiyanın ümumi koloritinin şüx rənglər təşkil etməsinə üstünlük vermişdir. Uca sərv ağaclarının fonundakı qədimliyi duyulan hasarın və həyətdəki bahar libaslı ağacların, gül-ciçəyin və çərəhovuzun birləkə yaratdığı auranın yaratdığı xoş əhval-ruhiyyə burada Gülnazın Sərvərin görüşü və Rüstəm bəyin şəhənanlıqla tələsən qonaqların qarşılıqlı üçün ürəkəcan bir məkandır, desək, yanılmalar... Digər dekorasiyada isə Gülnazın otagi təsviri olunmuşdur. Bu dekorasiya həm də məraqlı kompozisiyası ilə diqqət çəkir. Belə ki, rəssam onun tərtibində eksteryer və interyerin qoşşığından uğurla istifadə etmişdir. Küçələrdə rast gəlinən reklam lövhəsinin otağın daxili görünüşü ilə birləşdirilməsindən əldə olunan həyatlılıq kifayət qədər duyulandır. İnteryeri bəzəyən əşyaların estetikasında qədim klassik üslubların vahidliyinin duyulması diqqət çəkən

olmaqla, onun tərtibçilərinin zövqünü əks edir. Dekorasiyanın rang həllində Nazim Bəykişiyevin röngkarlıda müşahidə olunan işqli-bəyay koloritin mövcudluğu da onun bu sahələr arasında əlaqə yaratmasının bir daşıtışıq siyahı bilər...

Üçüncü dekorasiyada Rüstəm bəyin evinin otaqlarından biri təsvir olunmuşdur. Operettanın məraqlı səhnələrindən birinin - Rüstəm bəyin tanışlarına qonaqlıq verməsinə fon-yerlik rolunu oynayan bu dekorasyada rəssam interyerlə eksteryeri vəhdiyyətə göstərməyə çalışmışdır. Divardan asılmış "nyu" və qadın portreti, üzərindən silahlar asılmış xalça və qədim güzgüz, eləcə də məkəndə yerləşdirilmiş möbel və avadanlıqlar gündönlük həyat tərzində ənənə ilə müasirliyi qoşquşdurmağa çalışın bay evinin necəliyi barəsində təsəvvür yaradır. Digər dekorasiyalarında olduğu kimi burada da rəssam işqli rönglərin köməyi ilə məkəna nikbin aura bəxş etməyə nail olmuşdur...

Rəssamın Üzeyir Hacıbəyli ərsinə müraciətinin şorhini davam etdirməli olsaq, onda heç şübhəsiz onun 2006-ci ildə Avstriyada "Arşın mal alan" a verdiyi tərtibatın adını çəkməliyik. Məlumat üçün bildirək ki, həmin ildə Vyana şəhərində Azərbaycan mədəniyyəti günlərinin programına "Arşın mal alan" operettasının tamaşası da salınmışdı. Əlavə edək ki, tamaşanın yaradıcısı həyəti rəssəmdən başqa, yerli aktyorlardan təşkil olunmuşdu. Tamaşanı isə amerikalı bəstəkar və prodüser Maykl Şnak hazırlanmışdır.

Etiraf edək ki, N.Bəykişiyevin tamaşaya verdiyi bu səhnəqrafıya onun əvvəlki tərtibatlarından fərqlənirdi. Belə ki, özündə ənənə ilə müasirliyi birləşdirən bu tərtibatda milli ornamentlərən və maddi-mədəniyyət nümunələrindən montajlı istifadə olunmaqla, cəlbədici bir aura yaradılmışdı. Tamaşanın xarici ölkədə tamaşaya qoyulduğunu nəzərə alan rəssam, səhnəni kənarlarını bəzəyən ornamentlərindən ibarət kompozisiyanın yuxarı-mərkəzi hissəsində tamaşanın bəstəkarı Ü.Hacıbəylinin portretini yerləşdirmişdi. Sənə məkanının bir qədər də "yükləməyə" meylli olmayan N.Bəykişiyev, mərkəzi hissədə şəbəkəli arakəsmə yerləşdirməklə, aktyorların hərəkəti üçün geniş imkan yaratmış olmuşdu. Səhənə üçün fon-yerlik rolunu oynayan işqli səmə interyerlə birlikdə Soltan bəyin imarətinin milli ruhlu interyerinin yaddaşqalanını əldə etməyə imkan vermişdi...

Notica. Ümumiyyətlə, dramaturji materiala yaradıcı münasibətin rəssəminin yaradıcılarından qırmızı xətt kimi keçidiyi vurgulamaqla, demək lazımdır ki, çox vaxt belə ifadə və icra improvisaları rejissorların özülləri belə əvvəlcədən düşünülmüş mizanları yeniləməyə məcbur edirdi. Bunun özünlən rejissora inandırılması əsində Nazim Bəykişiyevin bir yaradıcı şəxsiyyət kimi özünü təsdiqləyə bilməsinin nəticəsi idi, desək, həqiqəti söyləmiş olarıq.

## ƏDƏBİYYAT

1. Bəykişiyev N. Kataloq. Bakı, 2008. 144 s.
2. Əliyev Z. Zərif boyaların lirik çalarları // "Kaspı" qəzeti, 2017, 28 noyabr, s. 16.
3. Rəhimli I. Azərbaycan teatr tarixi – Bakı: Çəşioğlu, 2005.
4. Quliyev Ə. Sənətə özünəməxsus bədii izi olan rəssam // "Mədəniyyət", 2011, 30 mart, s. 12.

\*Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı  
e-mail:seyka-75@mail.ru

## DECORATING OF COMEDIES BY THE NATIONAL ARTIST NAZIM BEYKISHIYEV

In scenography of the national artist Nazim Beykishiyev besides drama works, a specific place is held by comedies and the art attitude towards them. Such relation demanded from the artist a little distinctive esthetics in comparison with drama works. It is known that the scenography connected with comedies which hold a specific place in Nazim Beykishiyev's creativity. Their most memorable samples were created in Theatre of youth and Azdrama Theatre and also in Theatre of the musical comedy. It shows that the artist created art compositions for the most famous works of the Azerbaijani drama. All these questions were taken up in article.

**Keywords:** *artist, drama, painting, scene, design, scenography, theater.*

**Севиндж Исламова**

### ХУДОЖЕСТВЕННОЕ ОФОРМЛЕНИЕ КОМЕДИЙ НАРОДНЫМ ХУДОЖНИКОМ НАЗИМОМ БЕЙКИШИЕВЫМ

В сценографии народного художника Назима Бейкишиева помимо драматических работ, особое место занимают комедии и художественное отношение к ним. Такое отношение требовало от художника немного отличительную эстетику по сравнению с драматическими произведениями. Известно, что сценография связанные с комедиями, которые занимают особое место в творчестве Назима Бейкишиева. Их самые запоминающиеся образцы были созданы в Театре молодежи и Театре Аздрама, а также в Театре музыкальной комедии. Это показывает, что художник создал художественные композиции для самых известных произведений азербайджанской драмы. Все эти вопросы были освещены в статье.

**Ключевые слова:** художник, драма, живопись, сцена, дизайн, сценография, театр.

*(AMEA-nın müxbir üzvü Cəfər Qiyasi tərəfindən təqdim olunmuşdur)*

*Daxilolma: İlk variant 18.02.2019  
Son variant 24.06.2019*